

Xatirələrdə qalan müəllim

Vurğunu olduğum müəllim peşəsinin qədir-qiyometini işlədiyim uzun illər ərzində yaxşı bilmışəm. Və müəllimin də bu yolda hansı çətinliklərlə üzləşdiyinə öz həyatında yaxşı bələdəm. Bax, buna görə müəllim nüfuzu haqqında yazmağı özümə boric bilirəm.

«Müəllim» sözü dilimizdə bir neçə mənə daşıyır. Bunlardan biri odur ki, öz elmi ideyaları ilə bəşəriyyətə düzgün yol göstərən dahi şəxsiyyətlərə müəllim deyirik. Digər formada bir başqasına, xüsusən ziyalılara müraciət edərkən ona hörmət üçün «müəllim» sözündən istifadə edirik. Nəhayət, təlim-tərbiyə işi ilə məşğul olan insanlara müəllim deyirik. Sokrat yazırı: «Valideynlərim məni dünyaya gətirmişdə, müəllimlərim məni göylərə qaldırdı». Bəli, yaxşı müəllim öz işi, bacarığı, nüfuzu ilə cəmiyyətdə hörmət qazanır və sonda xatirələrdə əbədi olaraq qalır. Belə müəllimlərdən biri İsmayıllı Soltan oğlu Əmirfətovdur. İsmayıllı Əmirfətov 14 may 1933-cü il tarixində Həmzəlli kəndində kolxoçu ailəsində dünyaya göz açıb. O, 1942-ci ildə doğma kənddə fəaliyyət göstərən 7 illik məktəbin birinci sınıfına qədəm qoyub. 1949-cu ildə yeddinci sınıfı bitirdikdən sonra qonşu Bum kəndinə üz tutub. 1952-ci ildə burada orta təhsilə yiyələnib. Müəllimlik peşəsinə olan həvəsi onu indiki APU-ya aparıb. Qəbul imtahanlarından müvəffəq qiyometlər alan

gənc İsmayıllı fizika-riyaziyyat fakültəsinə qəbul olunur. Tələbəlik illeri uğurla keçən və müəllimlərin sevimli olan İ. Əmirfətov 1956-ci ildə müəllim peşəsinə yiyələnərək təyinatla doğma rayona qaydır. 1956-ci ildə ilk dəfə müəllim kimi əlinə jurnal alıb Nohurqışlaq kənd orta məktəbində sınıfə daxil olur. İşgüzarlığına və bacarığına görə 1959-cu ildə onu dərs hissə müdürü vəzifəsinə təyin edirlər. İsmayıllı müəllim bir ildən sonra doğma Həmzəlli yə qaydır və kəndin 8 illik məktəbində fəaliyyətə başlayır ve balalara fizika-riyaziyyat fənnini öyrədir. Peşəsinə ürkədən sevən İ. Əmirfətov 1961-ci ildə tədris işləri üzrə direktor müavini təyin edirlər. Düz yeddi il bu vəzifənin öhdəsində bacarıqla gelir, tədrisin keyfiyyətinin yüksəlməsi üçün can-başla çalışır. Cəmiyyətdə nüfuz qazanır. Kənddə, o cümlədən rəyonda onu bacarıqlı, öz işini bilən, təşkilatçı müəllim kimi tanıylar. Bütün bu bacarıqlarına, intellektual səviyyəsinə görə 1968-ci ildə Həmzəlli kənd 8 illik məktəbinə direktor təyin edirlər. Bundan sonra onun həyatında yeni bir dönüş başlayır. O, aparıcı bir qüvvə kimi daim üzərində işləyir, kollektivdə səmimiyyət yaradır, təlim keyfiyyətinin yüksəlməsi namine çalışır. Bacarığı, rəhbərlikdə ciddiliyi, tələbkarlığı ilə tanınan direktor 1976-ci ilin sentyabr ayının 21-də onu SSRİ Ali Sovetini Rəyasət heyətinin fəxri fərmanı,

1987-ci ilin sentyabr ayının 15-də stolüstü medalla, 1979-cu ilin yanvar ayının 31-də «Əməkde fərqlənməyə görə» döş nişanı ilə təltif olunmuşdur. 1991-ci ildə isə «İlin qabaqcıl müəllimi» adına layiq görülmüşdür. Onun zəhmətinə verilən bu qiyometlər onu daha da ruhlandırmış, o, bu yolda bir an belə yoruldum deməmişdir. Bu gün onun yetirmələrinin səsi yüksək tribunaldardan gəlir. Sonsuz nüfuz sahibi olan İsmayıllı müəllim həm de böyük bir ailənin başçısı olmuşdur. O, ömür-gün yoldaşı Suma Rəsul qızı ilə 8 oğlan və 1 qız övladı böyüdüb tərbiyə etmişdir. Onların altısı ali təhsilə, üçü isə orta ixtisas təhsilinə yiyələnmişdir. İsmayıllı müəllimin şərəflə və çətin yolunu bu gün Həmzəlli kənd tam orta məktəbin direktoru işləyən Soltan Əmirfətov davam etdirir.

Uzun illər çalıştığı kollektivdə 2009-cu ildə ayrılan İsmayıllı Əmirfətov 14 mart 2014-cü il tarixdə—81 yaşında öz doğmalarından, əzizlərindən əbədi olaraq ayrılaraq əbədiyyətə qovuşmuşdur.

Katirələrdə bacarıqlı və nümunəvi müəllim, yaxşı direktor kimi qalan İsmayıllı müəllimi onu tanıyanlar hər an belə xatırlayır. Ruhu şad olsun.

Elə bu məqamda yadına şair İljas Tapdıqın bu misraları düşdü:

*Müəllim! Bu ada baş əyir cahan,
Hansı dahi ondan dərs almamışdır?
Müəllim sözünə baxmayan insan
Həyatda heç zaman ucalmamışdır!*

Emin BARATOĞLU,
Azerbaycan Jurnalistlər Birliyinin
Üzvü, təqaüddə olan müəllim.

dir. "Xəstə Abdulla", "Bicarə Abdulla" təxəllüsleri ilə gözəl seirlər yaran A. Qutqaşlı Azərbaycan ədəbi tarixində özü-nəməxsus səhifə açmışdır. Şairin 1848-ci ildə seirlər məcməsi tərtib olunmuşdur. Hər iki dili mükəmməl bilən Abdulla Qutqaşlı Azərbaycan ədəbiyyatına gözəl, dəyərli nümunələr bəxş etmişdir. Ədəbi tarixin səhifələrində adları həkk olunun hər iki söz sənətkarının əsərləri respublika Əlyazmalar İnstitutunda saxlanılır.

Həmyerlimiz əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor, 1972-1995-ci illər AMEA-nın Əlyazmalar İnstitutunun direktoru olmuşdur. Cahangir Qəhrəmanov hər iki şairin yaradıcılığını araşdırmış və geniş tədqiqat işi aparmışdır. Cahangir Qəhrəmanov direktor olduğu müddətde həmin şairlərin əlyazmaları institutunda saxlanılan əsərlərinin foto-surətlərini muzeyimizə hədiyyə etmişdir. Bu gün haqqında bəhs etdiyimiz şairlərin əlyazmalarından ibarət ümumi, daimi güşəmiz vardır. Qəbələ Rayon Tarix-Diyarşunaslıq muzeyinin geniş zalında sərgilənən bu əsərlər hər kəsin marağına səbəb olur. Bu gün zəngin ekspozisiyyaya, daim genişlənən fonda, maraqlı eksponatlara malik muzeyimizin milli-mədəni sərvətləri içərisində həmyerli şairlərimizin əsərlərindən nümunələr hamımıza qürur verir. Belə şairlərimizin olması bunu bir daha sübut edir ki, demək doğma Qəbələdə elmə-təhsilə maraqlı, sözə, sənətə böyük qiyəmət varmış. Ədəbi sahədə adını tarixə yaran söz ustadlarımız hər bir dəyərli kəlməni əbədiləşdirərək bu günümüzə tövə verməklə ürəkləri fəth etdilər.

Ürəkdən qələmə, qələmdən kağıza köçən misralarla bərabər hər zaman yaşayırlar.

*İlhamə SEYİDOVA,
rayon tarix-diyarşunaslıq
muzeyinin kiçik elmi işçisi.*

Müəllifin ilk kitabı

Humanist duyğuların tərənnümü

Şakir Rəşidov 1957-ci ildə Qəbələ rayonunun Laza kəndində kəndli ailəsində anadan olmuşdur. 1975-ci ildə Qəbələ şəhər 2 sayılı tam orta məktəbini bitirib, hərbi xidmətə yola düşmüşdür. 1977-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra Laza kəndində çoban kimi emek fəaliyyətine başlamış, bir əlində qələm, bir əlinde çomaq olmuşdur. Şair demişkən, «bir əli torpaqda, bir əli haqda» bədii yaradıcılığı da vaxt ayıra bilmışdır.

Bu günlərdə Şakir Rəşidov «Son görüş» adlı kitabı ilə (Bakı, «Adventa» MMC-2014) oxucuların ilk görüşünə gəlmışdır. Nəfis şəkildə hazırlanmış bu kitabda müəllifin 5 həkayəsi çap olunmuşdur. Kitabda gedən «Son görüş», «Çoban ömrü», «Lale və ilan», «Tənhalıq», «Bulaq» həkayələri həyati həqiqətlərin, humanist duyğuların, insanların mənəvi dünyasının, təbiətin özünəməxsus mənzərələrinin və həyat eşqinin tərənnümü baxımından diqqətəlayiqdir.

Laza kənd ümumi orta məktəbində millət vəkili, Milli Məclisin hüquq siyaseti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin, rayon icra hakimiyyətinin nümayəndəsi Zahid Əfəndiyevin və kənd ziyalılarının iştirakı ilə «Son görüş» kitabının təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində kitabı bədii məziyyətləri barədə yüksək fikirlər söylənilmişdir.

Müəllifin nəsl dili sadə, axıcı və obrazlıdır. Onun həyat nəfəslə həkayələrində poetik nəşrin əlamətləri oxucunu duyğulandırır. «Tənhalıq» həkayəsindən nümunə ki mi göstərdiyimiz aşağıdakı parça dediklərimizi bir daha təsdiq edir: «Gözlərini yummuşdu. Tək-tənha sahildə oturub tənhalığa cummuşdu... Könül qapısını açıb həzin, kövrək duyğularını buraxmışdı—özü kimi çırpinib-yorulub süst düşmüş dənizin üzərinə. Qarşısında sarı qumlu tənha sahil, bir də üfüqələ öpüşən, zümrüd kimi parıldayan lal-dinməz, yalqız dəniz vardı...»

Dünyaya göz açdığını doğma kəndinin ecazkar təbəti, saf insanları, halallıqla ömür surməyin şərefi, insan taleləri, zərif, ülvü duyğuların təsviri Şakir Rəşidovun yaradıcılığı üçün xarakterikdir.

Şakir Rəşidovu ilk kitabının çap olunması münasibətlə ürəkdən təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıraq.

Çələbi DÖNMƏZ.

Ürəkdən qələmə, qələmdən kağıza...

XVIII-XIX əsrlər Qəbələ şairləri

Doğma yurdumuz Azərbaycan dünəyada qədimliyinə görə ən mühüm yerlərdən birini tutur. Bu qədimlik içərisində vətənimizin zəngin ulu keşmişə malik mədəniyyəti, ədəbiyyatı, bir sözle bütün milli-mənəvi dəyərləri əks olunur. Ümumiyyətlə, Azərbaycan xalqı bəşəriyyətin qədim, möhtəşəm mədəniyyətinə sahibdir. Həmişə Şərqi qapısı sayılan vətənimiz dahi söz ustadları, qələm sahibləri ilə tarixdə özünəməxsus ad qazanıb. Bu torpaq Nizaminin, Füzulinin, Xətaiinin, Vəqifin, Sabirin, Müşfiqin və s. kimi söz ustadlarının söz qüdrətinə, coşubçağlayan ilhamına güc veribdir. Hər bir dövrə əli qələmli söz ustadları xalqımızın düşünən beyni, görən gözü, parlaq gələcəyə addımlayan azad fikirləri, döyünen qəlbi olmuşdur. Hər bir şairin özü-nəməxsus yaradıcılığı, dəst-xətti Azərbaycan xalqının ədəbi mühitində zənginlik yaradıb. Bütün mövzuları hərtərəfli şəkildə əhatə edən Azərbaycan ədəbiyyatı XVIII-XIX əsrlərdə zənginliyi ilə ədəbi mühitdə dərin iz buraxdı. Ədəbi sahədəki inkişaf Azərbaycanın hər bölgəsinde özünü göstərdi.

Uca, vüqarlı Şahdağın ətəyində yerləşən Qəbələdə də XVIII-XIX əsrlərdə ədəbiyyata, şeire, söz sənətinə maraqlı artmışdır. Molla Güli Zalami Vəsfı, Abdulla Qutqaşlı kimi qələm sahibləri də Azərbaycan ədəbiyyatına öz tövhələrini vermişdir. Molla Güli Zalami Qəbələnin Zalam kəndində anadan olmuşdur. İlk təhsilini mədrəsədə alan Molla Güli Zalami həmin dövrdə Azərbaycan ədəbi

mühitində özü-nəməxsus yaradıcılığı ilə qəlbələri oxşamışdır. O, Azərbaycan ədəbiyyatının parlaq gənəsi olan Məhəmməd Füzuli yaradıcılığından bəhrələnmişdir. Dahi şairin yaradıcılığından mənəvi qida, ilham alan Molla Güli Zalami Vəsfı öz qələmi ilə insanın ruhunu oxşayan şeirlərini yazıb-yaradaraq bu günümüzə ərmağan etmişdir. Məhəmməd Füzulinin

*"Könül yetdi, əcəl,
zövq-i-ruxi-dildər yetməzmi?*

*Ağardı muiy-i-sər,
sevdayı-zülfə yar yetməzmi?"*

beytilə başlayan qəzəlinə təxmis yaran Molla Güli Zalami Vəsfı ədəbi mühitdə özü-nəməxsus yer aldı. Bununla da dahi Azərbaycan şairinə ehtiramını göstərdi və sübut etdi ki, illər, qərinələr ötsə də Məhəmməd Füzuli yaradıcılığına sevgi, maraq böyük və əbədidir. Düşüncəli və düşündürən poeziyası olan Molla Güli Zalami Vəsfı yaradıcılığında real obrazların təsvirinə də yer ayırmışdır. Şair Qarabağ bəylərbəyi Kəlbəli xanın bacısının şənинə seirlər yazmışdır. Şairin qəlbindən gələn hər misra bu gün bizlər üçün dəyərli sənət əsəri, XVIII-XIX əsrlərin ədəbi nümunəsidir.

Molla Güli Zalami Vəsfı kimi Abdulla Qutqaşlı da Azərbaycan ədəbiyyatında iz qoymuşdur. XIX əsr ədəbiyyatında özü-nəməxsus yaradıcılığı olan Abdulla Qutqaşlı Qəbələdə (keçmiş Qutqaşlı) anadan olmuşdur. İlk təhsilini mədrəsədə alan Abdulla Qutqaşlı Azərbaycanca, farsca çox gözəl seirlər yazmış-